

İgid Ölər, adı qalar

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 1992-ci il fevral ayının 26-da Xocalı faciəsinin baş verdiyi gündən sonra dövlətin, hökumətin, hüquq-mühafizə orqanlarının, Xocalı şəhər rəhbərliyinin, sağ qalmış xocalılıların bacara bilmədiyi işi adı vətəndaş təəssübkeşliyi ilə ləyaqətlə yerinə yetirib. Uca Allah sanki Allahverdini bir xilaskar kimi o qanlı-qadələ günlərdə, amansız düşmənin əsarətində qalan xocalılıları ölümün və ermənilərin pəncəsindən xilas etməyə göndərmişdi. Və Allahverdi bu ağır, çətin yolu kirpiklərini qırpmadan yürüdü, erməni tanışını ratsiya ilə təmas xəttinə çağıraraq ondan əsir və girovların qaytarılmasına kömək etməyi tələb etdi. Əsgəranlı Vitali Balasanyan belə bir fürsəti əldən buraxmadı, o da Allahverdi dən erməni əsirlərin geri qaytarılmasını xahiş etdi. Əsgəran yaxınlığında, 19-cu postun yaxınlığında danışçılar başlandı, həm çox gərgin və həm də çox təhlükəli.

Hər iki tərəfdən komandirləri müşəyiət edən döyüşçülərin əlləri avtomatın tətiyində. Adı bir kinayəli söz belə qırğına səbəb olardı. Allahverdi təmkinini pozmur, erməni tərəfin yanacaq istəməsi xahişinə razılıq verir və əvəzində onlarca xocalılı qadının, uşağın, qocanın, yaralının azad edilməsinə nail olurdu.

Bir neçə dəfə komandırın icazəsi ilə əsirlərin dəyişdirilməsində iştirak etmişdim.

Bu səhne çox həyəcanlı, qorxulu və eyni zamanda çox dəhşətli idi, çünkü əsirlilikdən azad edilən xocalılıların gözlərinin içiñə baxmaq mümkün deyildi. Erməni faşistləri onları elə bir vəziyyətə salmışdilar ki, sözlə ifadə etmək mümkün deyildi. Bir dəfə Allahverdi özünü saxlaya bilmeyərək ermənilərə acıqlı şəkildə dedi ki, bu dinc, günahsız qadınları, uşaqları niyə bu kökə salmısınız? Təbii ki, ermənilər min bəhanə söylədilər.

Hər dəfə əsir və girovların dəyişdirilməsində Allahverdi Bağırov nə qədər yorğun, yuxusuz, əsəbi olsa da, təmkinini pozmur, qeyd dəftərindəki adamların adlarını bir-bir erməni tərəfə bildirir, onların qaytarılması üçün dəmir iradə nümayiş etdirirdi. Ermənilər də hər dəfə Allahverdi dən benzin istəyirdilər. Həmin səhnələrdən biri rəh-

məlik Ceyhun Mirzəyevin çəkdiyi "Fəryad" filmində öz əksini tapıb.

Xocalı faciəsinin ilk günləri. Naxçıvanik kəndi ətrafında ermənilər yüzlərə xocalılı qadını, uşağı, qocanı qətlə yetirmişdilər. Komandir özü qabaqda döyüdü, meytərləri toplayaraq Ağdam məscidinə getirildilər. O, 150 nəfərə yaxın xocalılı Qarqar çayının hövzəsində mühasirəyə alan erməni silahlı dəstələrinə qarşı şiddetli döyüş apararaq onları ölümün və əsirliyin caynağından xilas edib. O, faciənin ilk günlərində 100 nəfərdən artıq xocalılını ermənilərle danışq Ağdamaya getirib, öz döyüşçüləri ilə yüzlərə yaralını, qadını, uşağı bir neçə günlük axtarışdan sonra dağlardan, meşələrdən tapmışdı.

Allahverdi Xocavənd rayonunun Qaradağlı kəndindən ermənilər tərəfindən girov götürülmüş 10 nəfər qadının, 1991-ci ilin dekabrında Kərkicəhan döyüşlərində ermənilərin əsir götürdüyü Mehman Hüseynovun, Pənah Mehərrəmovun 63 gündən sonra azad edilməsi üçün çox əziyyət çəkib, oğlundan, qızından, ərindən, atasından xəber tutmaq üçün yanına gələn xocalılıların dərdinə şərık olub, onlara ümid verib, daha çox adam xilas etmək üçün gecə-gündüz çalışıb. O, 1003 nəfər xocalılını erməni əsirliyindən xilas edib.

Xocalı faciəsindən sonra onun saç, saqqalı ağarmış, elə bil qaməti də əyilmiş, çox əsəbi olmuşdu. Deyirdi ki, başları kəsilmiş, süngüyə keçirilmiş körpələrin, parça-parça edilmiş qadınlar, qocaların əzələlərini toplamaq bizi köklü ağaç kimi yerimizdən qoparır, bu dəhşət bizi sarsıdır, əyir, bilirdik ki, bu qan yerdə qalmayacaq.

1992-ci ilin axırları idı. Xocalı faciəsində xeyli vaxt keçmişdi. Direktoru olduğu "Ağdam" restoranının çayxanasında çay içirdik. Söhbət hərlənib yenidən Xocalı faciəsindən düşdü. Özünəxəs təmkinlə, yavaşça dedi ki, Xocalı qırğını ilə əlaqədar məndə bir çox sənədlər, şahid ifadələri var. Vaxtı çatanda onları lazımı yerlərə təqdim edəcəyəm...

Allahverdi həmişə Ağdamın təəssübünü çəkib, sözünü, danışğını bilməyənlərin dərsini verib, haqlının yanında dayanıb, köməksizin hayına çatıb, xətit-hörmet sahibi olub. Zahirən acıqlı görsənə də, ürəyi ipək kimi yumşaq olub, xeyirxah olub, dara düşənin köməyinə çatıb. Uzun illər Ağdamın idman şərəfini qoruyub.



O, yurd, el-oba, torpaq uğrunda elədiklərini heç vaxt dilinə gətirmirdi. Cəsarəti, təmkini, qoçaqlığı, mübarizliyi, qayğıkeşiliyi və vətənpərvərliyi Allahverdi Bağırovun xarakterini bütövləşdirirdi.

Allahverdi Bağırov 1946-ci ildə Ağdam şəhərində anadan olub. 25 il idman həyatı yaşıyib, Ağdam futbolunun yaradıcılarından biri olub. Qardaşı, mərhum xalq deputati Eldar Bağırov adına batalyonun komandiri olub. Üç övlad atası idи. Yaxşı qardaş, qayğıkeş ata, dostluğa sadıq idи.

Torpaqlarımızın taleyindən çox narahat idи. Həmişə deyirdi ki, əli silah tutan silah görməlidir. Bundan ağır gürümüz olmayıacaq.

1992-ci ilin iyun ayının 12-də Naxçıvanik kəndindən geri qayıdarkən Allahverdi Bağırovun komandir maşını minaya düşüb. Sürücüsü və Nizami həkimlə birlikdə həlak olub. Ağdamda dəfn olunub. Dəfnədə minlərlə insan iştirak edirdi. Atalar doğru deyib: "İgid olər, adı qalar".

44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaeti, qəhrəmanlığı sayəsində qazanılıb. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu zəfər rəşadətli ordumuzun və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik şücaeti və müdrik diplomatiyası sayəsində mümkün olub. Ağdam rayonu bir gülə atılmadan, bir nəfər də şəhid vermədən işğaldan azad edilib. Bu, böyük siyasi uğurdur.

Torpaqlarımıza qayıtmaga hazırlaşırıq. Övladların işğaldən azad edilən Ağdamaya yolu düşən hər kəs Uzundərədəki qəbrini ziyarət edir, ruhun qarşısında baş əyir.

Xocalı faciəsindən 29 il keçib, o, yaşasayıdı, bu ilin aprel ayında 75 yaşı tamam olacaqdı. Torpaqlardan nigaran həlak olan komandır, ruhun şad olsun!

**Salman ALIOĞLU,
"Respublika".**